

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə "Bakı-Xəbər" qəzetinin birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölməz" seriyasından "İgid ömrü" adlı növbəti kitabı çapa hazırlanır. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.



Kamikadze "25-lər"

Tarix boyu Xeyir və Şərin mübarizəsinin hüdudlarında insan təfkküründə süzlülər gələn müxtəlif deyimlər, müxtəlif adlar yaranıb. Adlar bəzən toponimləri, bəzən talepleri özündə yaşada-yaşada bu istilahları tarixin yaddaşına həkk edib. İlk anda onları yalnız xoş ovqatla düşünmək keçir insanın üreyindən. Amma...

...Xocalılırlar onlara "25-lər" deyirlər. Bu sözü izahsız eşitdiyim ilk anda artıq müyyəyen yaşa dolmuş uşaqların hansısa uğurlara imza ataraq "25-lər" adını qazandığını zənn etdim. Ancaq yanılırmışam. Sən demə, bu söz Xocalı qətlamında hər iki valideynini itirmiş 25 nəfər - vandal ermənilərin taleyin ən ağır yükünü çekməye vadar etdiyi 25 uşaq anlamındaymış. Bəlkə bu siyahı daha da uzanardı, bəlkə onların heç biri sağ-salamat gəlib Ağdama çıxmazdı, bəlkə vəhşi ermənilər onların hamısını qarğı-qızgın kimi o qarın-sazağın içərisində parçalayıb məhv edərdilər. Xislətlərinə uyğun... Amma nə yaxşı ki, Xocalının "zamininə verilmiş" Füzuli kimi igid oğlanlar bu qətlamın sayını defələrlə azaltdır. Onların bir çoxu Füzulinin sayesində sağ-salamat gəlib Ağdama çıxa bilib. Öz həyatını "bu yolda" və elə sözün birbaşa mənasında da bu yolda-izdə qurban vermiş Füzulinin. Özünü doğma xocalılılarının gələcəyini yaşamaması namine qurban vermək...bunu özləri etiraf edirlər. İndi 30-dan yuxarı yaşları, hərəsi bir evin sahibi, bir ailənin başçısı olan xocalı uşaqlar... Füzulinin onları ölüməndən

qurtarmağı həm de kamikadzelikdi mənim aləmimdə. Füzuli heç düşünürdüm ki, bu uşaqlar gələcəyin azərbaycanlılarına onun və Xocalı dəhşətlərinin haqqında danışmağa şahid olmaq üçün yaşamalıdır! Bu barede düşünməyə macalı da yox idi. Füzulinin daha dərin mətləblər narahat edirdi. Daşıdığı məsəvi insanların cismən, insanlığın ruhen yaşamasına yardımçı olmaq idi. Əslində bu, bəsəri bir keyfiyyətdir. Yaxşını yamanandan, xeyiri şərədən qorumaq elə bu nəcib xisətin təzahürüdür. Bu, həm də Füzulinin alın yazısı idi. "İlan gülleyə ucan kimi" Füzuli də addım-addım öz sonuna, yekununa, qismətinə, alın yazısına doğru irəliləyirdi. İnsanları xilas edə-edə, qorxuhürkə bilmədən, göz qırpmadan, şəxsi həyatını düşünmədən:

- Alnimda ömrün yazısı, Yazanı varsa, mən kiməm?

Taleyimin qışı, yazı, Xəzani varsa, mən kiməm?

Ulu göylər həmin-həmin, Bürc altında mən bir zəmin.

Tərəzidən tərəzimin Asanı varsa, mən kiməm?

Bir aq dəvenin belində, Bir dəli sehra yelində, Bəxtimin tanrı əlində, Ovsarı varsa, mən kiməm?

Nə biləndər, nə halıyam, Olum, ölüm səaliyam. Açılmış ulduz falyam Yozanı varsa, mən kiməm?

Musa Yaqub

Bakıdakı Xocalı qərargahında olarkən "25-lər"in iki təmsilçisi ilə görüşüb-söhbətləşirəm. Onlar itirdikləri ən yaxın

İgid ömrü

doğmaları kimi danışırlar Füzuli haqqında. Ataları, anaları, qardaşları kimi. Uşaq yaddaşlarında qoruyub saxladıqları bilgileri söyləmək bir qədər də ürəklərində gəzdirdikləri qubar hissindən xilas olacaqlarını, rahatlaşacaqlarını düşünürlər. Bunu mənə göstərdikləri sıcaq münasibətlərindən, davranışlarından hiss edirəm. Danışmağa başlayanda isə bir qədər utancaqlıq hissi qonur çöhrələrinə. Xəyalən o zamana qayıtmışla özləri də uşaqlaşırlar sanki. Amma bu hissələr tez bir zamanda yox olub gedir. Necə də getməsin? Top-tüfəng səsli, vahiməli günlərdən, Xocalı qetliyəndən keçərək atasız-anasız böyük kimi iztirablı həyat dramından keçən bu uşaqlar heç utancaq, nadinc uşaqlıq duyularını yaşaya bilirlərmi?! Bu düşüncələr mənə rahatlıq verməsə də, özümü toparlayıb onları yalnız xilaskarları Füzuli barede danışdırmağa məcburram.

Həmsöhbətlərim Şahin Əzimov və Cəmşid Hüseynovla söhbətimizi təqdim edirəm sizlərə:

- Füzulinin ne zaman dan tanımadı? Xocalı qətlamı gecəsindən, yoxsa Xocalıda yaşadığınız vaxtlardan?

Şahin:

- Biz Xocalıya 1988-ci ilde gəlmişik. Elə o zaman da Füzuli ilə münasibətimiz olub. Bilirsiniz niyə? Füzuli özünü heç kimdən qiraqda tutan deyildi. Hamiya qaynayıb-qarıştırdı.

- Onda siz də Fin evlərində yaşayırdı?

- Bəli.

- Əvvəller harda yaşa-

mışınız?

- Balılcada.

Söhbət əsnasında öyrənirəm ki, Balılcada Xocalının etrafındaki kəndlərdən biri olub. Balılcada coğrafi baxımdan Xocalıya nisbəten yüksəklikdə yerləşir. Bu yazılını qələmə aldığım günlərdə ordumu-zun rəşadətli əsgərləri sentyabr ayının 27-dən əks-hücumu başlayaraq erməni quldurlarının bir

çox atəş nöqtələrini susdurmuşdular. Onların sırasında Balılcadakı düşmən mövqelərinin adı xüsusi qeyd olunurdu. Deməli, Balılcada həm kənd, həm də Xocalıdan yuxarıda yerləşən yüksəklik imiş.

Şahindən Xocalıya köçməklerinin səbəbleri ilə də maraqlanıram. Cavab verir ki, sadəcə öz istekləri ilə gəlmeyiblər Xocalıya. Köçməklerinə səbəb ermənilərin onlara qarşı apardığı hıylərə siyaset olub. Ermənilər zamanla bu yüksəklikləri ələ keçirməkə azərbaycanlıların Xocalıda yaşamasını əngəlləyirmişlər. Nəhayət, Balılcada evlərinin yandırılmasından sonra artıq burda yaşamaq mümkünsüzləşib və Xocalıya köçməyə - xocalıllara pənah getirməyə məcbur olublar.

Şahin davam edir:

- Füzuligildən evlərimiz texminən 500 metr məsafədə olardı. Amma qohumları bizim qonşumuz idı.

- Hansı qohumları?

- Eldərgil (Əziz oxucular, artıq əvvəlki yazılarımızdan Eldar haqqında məlumatlısunuz. Söhbət döyüşü, bizim müsahibimiz olmuş Eldar Mahmudovdan gedir - N.Z.). Eldərgillə yaxın qonşuyduq, hətta bir Fin evini ikimizə vermişdilər. Zamin elə bilçaya cimməyə, meşəyə gəzməyə gedəndə gelib bizi də götürdü, özü ilə aparrırdı. İstiqanlı adam idi. Xocalı faciesi baş verəndə isə o çox fəal oldu.

- Füzulinin 26 fevral gecəsindən əvvəlki - Xocalıdakı fəaliyyəti ilə bağlı nələrisə xatırlayırsınız?

- Vosem-şəstoyun dağıdılması, Mirzəcəyanın özü ilə bərabər ofisi yandırmalarını, 3-4 erməni güllələmələrini xatırlayıram. Mənim qardaşım Əzimov Qədir də iştirak etmişdi bu əməliyyatların bəzilərində.

Əsas xatırlayıram Əsgərəna gedən su xəttini partlatmalarını. Su xətti düz bizim evimizin yanından keçirdi. Onu qardaşımı partlatdilar. Onlar bizdən

böyük idilər yaşda. Sonra daşatma olurdu ermənilərlə aramızda. Biz daş atanda o, silahla vururdu erməniləri. Hətta bir dəfə tutub aparmışdilar. Zaminin Malibəyliyə hücum olanda də köməy getdiyi-xatırlayıram. Amma gedib çata bilməmişdilər. Orda atışmaya düşmüşdülər. Yaralananları da var idi. Keçə bilməmişdilər kədindən içərisinə. Qayıtmışdilar.

- 26 fevral gecəsində nəyi xatırlayırsız Zaminlə bağlı?

- Gecə mən Zaminin görə bilmədim. Amma dədilər Zamin 2-3 dəstəni aparıb keçirib qayıdır. Biz yolu tanımızdıq. Çar-naçar qalmışdıq yolun ortasında. Bize göstərib dedilər bu yolu tutub gedin, qabaqda Zamin bir dəstəni aparır, çox keçməz gəlib sizi də aparar.

- Bəs ermənilərin Zaminin vurmağını necə eşitdiniz?

- Biz Zaminin getdiyi yolu nişan verildiyi kimi tutub gedirdik. O, görünür yenidən qayıdır bizim dəstəni də aparır Ağdama keçirməyi planlaşdırıbmış. Onu şumluqda vurmuşdular. Vurulmasını gördük. Daha doğrusu, dəqiq kim olduğunu ayırd edə bilməsək də, bir adamın vurulduğunu gördük o şumluqda. Ancaq onun bələdçiyyətinin hesabına biz həmin yolla gəlib Ağdam ərazisindən çıxa bilməsdik. Ona ömrümüz boyu borcluyuq. Həm də tekce biz yox, yüzlərlə xocalılı. Zamin bizim kimilərin nəslinə kəsilməyinin qabağını almış oldu. Allah ona rəhmət eləsin!

- Siz valideynlərinizi həmin gecə itirmisiz. Şəhid olmuşdular, ya itkin düşmüşdülər?

- Şəhid olmuşdular.

Bayaddan bizim söhbətimizi dinleyən Cəmşid dili gəlir:

- Zamin Xocalı üçün çox şeyindən keçmişdi. Allah ona qəni-qəni rəhmət eləsin! Qəbri urla dolsun! O çox çalışdı ki, biz Xocalımızı qoruya bilək, xocalılları qoruya bilək. Elə xocalılıların yolunda da qəhrəmancasına

şəhid oldu. Onun igidlilikləri sayəsində bu gün nə qədər Xocalı sakini dünyada yaşayır. Bu insanlar, biz də daxil olmaqla, ona bütün ömrümüz boyu borcluyuq. Zaminin əlaci olsayıdı, bir xocalılının da burnunun qanamasına imkan vermədi. Allahdan onun doğmalarına səbr diləyirəm.

- Siz də öz valideynlərinizi həmin gecə itirmisiz?

- Həmin gecə atamam, milis qardaşım şəhid oldular. Qardaşım rəhmətlik Əlif Hacıyevin batalyonunun - Xocalı aeropportun milis dəstəsinin döyüçülərindən idi. Son nefəsinə qədər vuruşdu, elindən gələni elədi, ancaq şəhid oldu.

Şahin:

- Zaminin qeyri-adi idı hərəkatları. Ondan nələri öyrənmək olardı?! Bunları bir yere qruplaşdırıb danışmaq çətindir. Həm də onun epizodlarını bir yere yığmaq da hər adamın işi deyil. Çoxunu Xocalıda bilənlər də azdı. Zaminin bizlərə göstərdiyi qayğılar da xüsusi bir mövzudu, Xocalının qorunması yolunda göstərdiyi qəhrəmanlıq nümunələri də, ermənilərdən hayif çıxmə üçün göstərdiyi şücaətlər də. Zamin qəhrəmanlığı, qoçaqlığı və insanlığı bitib-tükənməyən bir insan imiş. Biz bunları yaşa dolduqca, həyatı başa düşdükcə daha dərindən anlayırıq. Onun hərəkətlərini olduğu kimi sizə danışa bilsək, elə sizdə də onun qəhrəmanlığı haqqında əsl təessürat yaranır.

Cəmşid:

- Bilirsiniz, ermənilər Xocalı soyqırımıni niyə töretdilər? Çünkü Xocalıya bata bilmirdilər. Əlif Hacıyev kimi, Zamin kimi oğlanlarımız başda olmaqla, Xocalının qeyrəti oğlanları sonuncu günde qədər yurdumuzu qorudular. Alləh onları rəhmət eləsin!

- Şəhid olmuşdular.

Bayaddan bizim söhbətimizi dinleyən Cəmşid dili gəlir:

- Zamin Xocalı üçün çox şeyindən keçmişdi. Allah ona qəni-qəni rəhmət eləsin! Qəbri urla dolsun! O çox çalışdı ki, biz Xocalımızı qoruya bilək, xocalılları qoruya bilək. Elə xocalılıların yolunda da qəhrəmancasına

**Nezirməmməd ZÖHRABI
jurnalist-publisist**